



№ 120 (9575) 8 iyun 2024-cü il ŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev
Misirə rəsmi səfərə gedib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi soñor gedib.

AZERTAC xəbər verir ki, Qahirə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

Dövlət bütçəsi 40 milyard manata yaxınlaşır

Milli Məclisin növbədənənər sessiyası başlıdı



iyunun 7-də Milli Məclisin 2024-cü ilin növbədənənər sessiyasının ilk icası keçirilib. Parlamentin spikeri Sahib Qafarova növbədənənər sessiyani açıq elan etdiyindən sonra Azərbaycanın Dövlət Himni sözləndirildi.

Iclası açan Milli Məclisin Sodri Sahibə Qafarova evvələcə parlamentin 5-6 iyun tarixlərində böyük beynəlxalq tədbirlərə evsahibliyi etdiyi deyil. Sahibə Qafarova Milli Məclisində Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclaslarının, Assambleyanın Qadın Parlamentarçılar Qrupunun və Genc Parlamentarçılar Qrupunun toplantılarının, həmçinin parlament Baş katiblərinin birinci görüşünən keçirilməsi bərdə depulatara məlumat verib. Bildirlilik kimi, bu tədbirlər, digər integrasiya kurumları kimi, Türk Dövlətlərinin Parlament Assambleyasının ildən-ildə inkişaf edərək eyni kökden olan, orta milli-mənəvi dəyərləri bölüşən qardaş xalqların və dövlətlərin ümumi möqsədləri ətrafinə six birləşməsində müüm rol oynamadığını nümayiş etdirir.

→ 4

Hayastan yeni reallıqlarla barışmalıdır

İlham Əliyev məğlub ölkəni revansıst
əməllərdən çəkinməyə çağırıdı

Azərbaycan Prezidenti öz siyaseti ilə herbi xuntanın iflasını tömən etdi, mührəribə canilərinin tarixin arxivinə göndərdi. Bu canilər nə mührəribə günlərində, nə də ondan sonra ortalıqda görünlürdülər.

Sübh müqaviləsinə imzalanmayıcaq təqdirdə Hayastan daha böyük problemlərə üzülməcək. Onu da qeyd edək ki, hazırda ölkə törk edənlərin

sayı sürətle artır. Görülən bütün tədbirlərə baxmayaraq, əhalinin sayı sürətlə azalmaqla davam edir, xaricə köçənlər durmadan artır. Bir səzə, Hayastanın durum onu deməyə osas verir ki, hazırda bu ölkə acımacaqlı vəziyyətdədir.

İkinçi Qarabağ mührəribəsində Hayastan ordusunu darmadağın edilib. Lakin buna baxmayaraq, ölkədəki bəzi re-

vənşistlər Azərbaycana "hədo-qorxu" gələrkən ölkəmizdə toxribatlar tərodəcəkləri ilə bağlı sərsəm fikirlərə səslenərlər. Mesələn bu tərefinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə hazır olmalı, təhlükəsizlik tədbirləri davam etdirilməlidir.

→ 7

Dünya birlüyü Ermənistanın mina terroruna adekvat cavab verməlidir

Otuzlillik işgal rəvründə ağlaşımaz həbi cinayətlər tərəfdən Ermənistan ölkəmizi mina terroruna məruz qoyub. Nöticədə Qarabağ və Şərqi Zəngəzurun böyük hissəsi mina və partlamamış sursarlarla cırkləndirilib. Lakin İravan hələ də öhdəliklərinə emal etmir və düzgün mina xoritələrini Azərbaycana təhvil vermır. Örəzilərimizdə kültəvi şəkildə yerləşdirilmiş mina və digər partlayıcı qurğular Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngol yaradır.

→ 8

Ermənistan mina xəritələrini təhvil verməməklə beynəlxalq hüquq tapdalayır



Yaşıl Qarabağ



**İlham Əliyev
işğaldən azad
olunmuş əraziləri
təmiz ekoloji
məkan kimi qurur**

Mənfur düşmənin üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə qırıldıq meşələr, məhv etdiyi yaşlılıqlar, baltaladığı meyva bağları tədricən bərpa olunur. İndi torpağımız da, onun yeraltı və yerüstü sərvətləri də öz əlimizdədir və möhtərəm Prezidentimizin dediyi kimi, heç kim, heç vaxt onlara göz dikə bilməz! Bundan belə, bütün bu zənginliklər xalqımıza xidmət edəcək.

Qarabağın və Şərqi Zəngəzurun torpağı münbət, çayları bol sulu, yeralı torpaqları çoxdur. Bu diyarın günüşi de fayda gotırır, hətta külliye do goroklidir. Məhz buna görə 44 günlük Vəton mühərbiyəsindən qələbədən sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru - 10 min kvadratkilometrlik ərazilini "yaşıl enerji" zonası elan etdi.

müşahidə olunur. Hər iki bölgənin ərazisi ilə axan Tortarçay, Bazarçay, Həkəriçay kimi osas və bir çox kiçik çayın böyük hidroenerji potensialı var. Həmçinin ilkin tohililləri osason, Kəlbəcərdə 5093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehitiatlarnın mövcud olması ehtimal edilir. Yer soñına düşən günəş radiasiyyasının miqdarına görə Zəngilan, Cəbrayıllı, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın ən güñəşli rayonlarından biri de Ağdamdır. Bunda güñəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır.

→ 10



Azərbaycanın
yüksek qlobal
nüfuzunun təsdiqi

Bakı Enerji Həftəsi Azərbaycana yeni dividendlər qazandıracaq

"Yaşıl enerji"
ölkəmizə böyük
uğurlar gətirəcək

Azərbaycan
Türk birliyinin
mərkəzinə çevrilib

İlham Əliyevin təşəbbüsleri
TDT-ni qlobal güc kimi müyyənələşdirir

Azərbaycanın xarici siyasetində türk dilinin gücləndirməsi, türk dövlətləri ilə əlaqələr osas istiqamət kimi müyyən olunub. Dövlət başçımızın türk dövlətlərə ardıcılı soñorləri, eyni zamanda həmin ölkələrin liderlərinin Azərbaycana soñorləri türk dövlətləri ilə yüksək əlaqələrin bariz göstəricisidir.

Həmçinin Azərbaycanın həyata keçirdiyi möqsədyönlü siyaset nöticəsində türk dövlətləri arasında siyasi, diplomatik, mədəni əlaqələr yanaşı, iqtisadiyyat, ticarət sahələrində böyük uğurlar əldə edilib.

Türk Dövlətləri Təşkilatının göləcək fəaliyyəti üçün də birinci təşəbbüs məhz Azərbaycandan gəlib. Bildirək ki, bu yaxınlarda ölkəmiz TDT-nin fəaliyyətinin gücləndirilməsi üçün mövcud büdcənin yetəri olmadıqını bəyan etmişdir. Ölkəmiz bu istiqamətdə omilə addım ataraq təşkilata birləşdirilən 2 milyon Amerika dolları əlavə ianə verib.

→ 7

Türk dünyası tarix səhnəsinə
güclənən birlik kimi qaydır

Bütün mənşələrə baxmayaraq, Türk Dövlətləri Təşkilatı turan idəyəsində oturadıqda birlikdə dünya tarix səhnəsinə yeniden parlayan ulduz kimi qaydır. Türk birliyinin yaranması, onun güclü ittifaqı gücləndirilməsi üçün mövcud şərtlər genişdir. Prezident İlham Əliyev vurguladığı kimi, bu, böyük coğrafiyadır, artan və gənclər, təbii sərvətlərdir, həmçinin qlobal əhəmiyyətli neqliyyat yollarının kosisiydi orzulordur. Üstəlik, bu xalqlar onları birleşdirən eyni kök və mədəniyyətə sahibdirlər. Qisa desək, yeniyi birləşdirən üçün birləşdirmə amillər çoxdur.

Hazırda dünyada gedon geosiyasi mübarizədə dünya əhəmiyyətli neqliyyat marşrutlarına nəzarət əsas faktora çevrilir. Xosbəxtlikdən bu yollara nəzarət də türk dünyasına məxsusdur. Orta dəhliz Çinin "Bir kəmər, bir yol" layihəsinin davamı olsa da, türk neqliyyat marşrutudur. Çindən sonra bu dəhlizin keçidiyi ölkələr Gürcüstən xaric, hamısı türk dövlətləridir.

→ 7

COP29-a Azərbaycanın ünvan seçilməsi təsadüfi deyil

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu sessiyasının (COP29) keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkəmizdən başçısına ünvanlaşdırılmış məktubda da Bakının noyabr ayında COP29-a evsahibliyi etməsin vacibliyi vurgulanıb.

Ödər ki, beynəlxalq tədbirlərə evsahibliyi etməkdən böyük təcrübəsi olan Azə-

baycan COP29-a da yüksək səviyyədə hazırlıra.

ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin açılışı ilə bağlı dövlətötürməzlikdən başçısına ünvanlaşdırılmış məktubda da Bakının noyabr ayında COP29-a evsahibliyi etməsin vacibliyi vurgulanıb.

Ölkəmiz bu gün bərpəolunan enerji sahəsində ardıcılı tədbirlər həyata keçirir. Ötən

→ 9

Sakitliyi
kombaynların
səsi pozur



→ 10

Avropa Parlamentinə
seçkilərdə Makronun
məğlubiyəti qəçiləməzdır

Fransa Prezidenti Emmanuel Makron 2024-cü ilin populyarlıq sorğularında acıncıqlı noticələrə üzülmüş. Bu, onu iflas dərəcəsinə getirib çıxarıb və Avropa Parlamentinə keçirilən seçimlərdə ifrat sağçılarının qələbəsinə imkan yaratdır. Sorgulara əsasən, fransızların 67-68 faizi "pis" və ya "çox pis" dir ki, bu da onu bütün əsas sosial sektorlardan - qadınlar dan, fəhlələrdən, fermerlərdən və ya orta sinifləndən uzaqlaşdırır, liberal pesərlərin, kiçik və orta bizneslərin təmsilçiləri, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dostlığını azaldır.

→ 5

"Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, ineqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilmişdir.

Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, ineqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilmişdir.

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmani (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 199 (Cild I) 3-i-ci hissəsindən "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri çıxarılın.

7.1. 1.4-cü bənddə "ona" sözü "Elektron Hökumət İnfomasiya Sistemini (bundan sonra - EHİS)" sözləri ilə əvəz edilsin;

7.2. 2.1.1-ci (her iki haldə) və 6.1.1-ci yarimböndlər ismin müvafiq hallarında "portal" sözü ismin müvafiq hallarında "EHİS" akronimi ilə əvəz edilsin;

7.3. 6.2-ci bənddə "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini təqdimət portalı" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi" tərəfindən EHİS" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi haqqında"nın 3.0.80-1-ci yarimböndən 3-cü abzasında "aparmaq" sözündən sonra, "elcə də yərində baxış və ray sərgulən keçirmək" sözləri oləvədə edilsin;

9. "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında Əsasnamə"nın təsdiq edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898 (Cild I) əsasında) təsdiq edilmiş "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi" sözləri ilə "Elektron Hökumət" portalına" sözləri "Elektron Hökumət İnfomasiya Sisteminə" sözləri ilə əvəz edilsin;

10. 5-ci hissədə "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi" sözləri ilə "Elektron Hökumət" portalına" sözləri "Elektron Hökumət İnfomasiya Sisteminə" sözləri ilə əvəz edilsin;

11. 1.2-ci və 9.1-ci bəndlərde "Elektron Hökumət" portalına" sözləri "Elektron Hökumət İnfomasiya Sisteminə" sözləri ilə əvəz edilsin;

12. 2.1.1-ci yarimböndə "Elektron Hökumət" portalına qoşulmuş" sözləri "Elektron Hökumət İnfomasiya Sisteminə" təqdimətənən 100 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1821 (Cild I) 3-cü hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi" sözləri ilə "Elektron Hökumət" portalı" sözləri "Elektron Hökumət İnfomasiya Sistemi" sözləri ilə əvəz edilsin;

13. 2.1.3. 6.5-ci bənddə "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

14. 1.2-ci və 10.1-10.4-cü bəndlərin birinci abzasları əsasında təqdimətənən 100 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I) 5.2-ci bəndində "4.5-ci" 2.1.4. 10.2-1-ci bənd ləğv edilsin;

15. 2.2. əsaslı məzmunda 10-1-ci hissə oləvədə edilsin:

"10-1. Dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat münbaşılığının aparılması, habelə xidmətlərin mərkəzləşdirilməsi qaydada göstərilənminən təmək üçün bu Əsasnamənin 8-ci və 10-cu hissələrində nəzərdə tutulmuş zoruri məlumatlar Sistem tərafından Elektron Hökumət İnfomasiya Sistemi" təqdimətənən 10-1-ci hissə ilə əvəz edilsin;

"10.3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.4. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "www.azexport.az" internet portalı ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ANADAN" sistemini ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.6. Azərbaycan Respublikası Dövlət Müraciəti Xidmətinin sahibi olduğunu Vahid müraciəti məlumat sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.7. Azərbaycan Respublikasının Prezidenti 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 107 (Cild I) ilə təsdiq edilmiş "Elektron Hökumət" portalı haqqında"nın əsaslı təqdimətənən 10-1-ci hissə ilə əvəz edilsin;

"10.8. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 875-IV/QD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107 (Cild I) əsaslı təqdimətənən 10-1-ci hissə ilə əvəz edilsin;

"10.9. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 875-IV/QD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107 (Cild I) əsaslı təqdimətənən 10-1-ci hissə ilə əvəz edilsin;

"10.10. Azərbaycan Respublikası Dövlət Müraciəti Xidmətinin sahibi olduğunu Vahid müraciəti məlumat sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.11. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.12. Azərbaycan Respublikası Dövlət Müraciəti Xidmətinin sahibi olduğunu Vahid müraciəti məlumat sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.13. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "www.azexport.az" internet portalı ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.14. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.15. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.16. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.18. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.19. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.20. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.21. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.22. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.23. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.24. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.25. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.26. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.27. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.28. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.29. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.30. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.31. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.32. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.34. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi ilə əsaslı qeyd edilən məlumatların mübadiləsi üzrə";

"10.35. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliy

"Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumət keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, ineqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Əvvəl 2-ci səh.

"3.3-1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron portal fəaliyyətinin tomin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, ineqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Formanın uyğun olaraq zoruri tədbirlər görsün".

32. "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1107 (Cild I) 6.1-cü bəndindən "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyini" sözləri ilə ovez edilsin:

33. "Şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə ilə əlaqədar olılığı müəyyən edilmiş şəxslər və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Formanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasname"da dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli 1470 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1114 (Cild I) 3-cü hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə ovez edilsin.

34. "Azərbaycan Respublikasının 2022-ci il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sər məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391 (Cild I) 14-cü hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə, "ötürüləməsin" sözü "inqeqrasiyasını" sözü ilə ovez edilsin.

35. "Dövlət icbari şəxsi siğorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasname"nin "e-sosial" internet portalı haqqında Əsasname"nin təsdiq edilmiş barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi siğorta sisteminin idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18 may tarixli 1340 nömrəli formanlarında dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 38 nömrəli Formanı) 3-cü hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə ovez edilsin.

36. "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irlərlə gələn bir sər məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100 (Cild I) 3.1-cü bəndində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini" sözləri "Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə ovez edilsin.

37. "Elektron prokurorluq" informasiya sistemi haqqında Əsasname"nın təsdiq edilmiş barədə" Azərbaycan Respublikası Prezidenti ilə təsdiq edilmiş

Fərmani ilə əlaqədar olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində rəhbər tutaraq, "Azərbaycan Respublikası Səfərərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi" və "Azərbaycan Respublikasının Səfərərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Comiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Formanında dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 noyabr tarixli 2353 nömrəli Formanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 aprel tarixli 50 nömrəli Formanı) ilə təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə tomin olunan vəzifəli şəxslərin siyahısı"nın 27.2-ci bəndindən sonunda nöqtəli vergü işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 27.3-cü bəndi ləğv edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 7 iyun 2024-cü il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev

Hörməli conab Prezident!

Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxson öz adımdan somimi-qəlbən təbrik edir, ölkənəzə davamlı inkişaf və firavanhı arzulayıram.

Monteneqro ilə Azərbaycan arasında bir sıra sahələrdə çox yaxşı ikitirəfi münasibətlər və konstruktiv əməkdaşlıq mövcuddur. Əldə etdiyimiz dinamik və yüksəksəviyyəli siyasi dialoq bizi birgə soylor sayında qarşılıqlı maraq doğuran sahələrdə sormaya və infrastrukturla bağlı golocək la-yihələr yeni tokan verməyə həvəsləndirir.

Şadım ki, ölkənəzə bu il COP29-a evsahibliyi edəcək. Əminəm ki, Siz monim də şəxson böyük məmənnüyyətlə iştirak edəcəyim və mühüm tədbirlərə bağlı məsuliyətli hazırlıqları və onun reallaşdırılmasını on yüksək seviyyədə icra edəcəksiniz.

Ümidvaram ki, gələcək illərdə ölkələrimiz və xalqlarımız arasında daha six münasibətlər qurmağa davam edəcəyik və bu ilin noyabr ayında Sizinlə Bakıda görüşümüzü sobirsızlıqla gözlayıram.

Möhtərom Prezident, on yüksək ehtiramı qəbul etməyinizi xahiş edirəm.

Hörmətə,

*Yakov MİLATOVİC,
Montenegrin Prezidenti*



Zati-aliləri Prezident İlham Əliyev!

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Böhrən Krallığının xalqı və hökuməti adından və öz adımdan zati-alinəzə somimi təbrikərimizi və on xoş arzularımızı çatdırmaqdən məmənnüllük dəvət edir.

Hörmətə,

*Həməd bin Isa Al XƏLİFƏ,
Böhrənin Kralı*

Azərbaycanın Baş naziri Şimali Kipr Türk Cumhuriyyəti Məclisinin Sədri ilə görüşüb



Iyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cumhuriyyəti Məclisinin Sədri Zorlu Törə ilə görüşüb.

Nazırın Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasının əhəmiyyəti vurğulanıb.

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığını səykonan oləqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rölu xüsusi qeyd edilib. Görüşdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cumhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.



Milli Məclisin iclasında

Dövlət bütçəsi 40 milyard manata yaxınlaşır

Milli Məclisin növbədən kənar sessiyası başladı

Əvvəli 1-ci səh.

Milli Məclisin Sədri bildirib ki, Assambleyanın plenar iclasındaki çoxluğunda o, Prezident İlham Əliyevin "Bizim ailəmiz türk dünyasıdır. Bütçənin başqa ailəmiz yoxdur" kelemlərini vurğulayıb və türk dövlətləri ilə olşaların inkişaf etdirilməsinin Azərbaycanın xarici siyaset prioritetlərinin biri olduğunu iclas istirakçılarına diqqətindən qızdırıb.

Sahibə Qafarova deyib ki, iclasda "Türk dünyası üçün yaşlı tifşərlər. Yaxşı gündölyin həyata keçirilmişdən parlamentlərin rölyəfi" mövzusunda müzakirələr aparılıb. Müasir dövrün aktual problemi olan ictimai deyişmələrinə qarşı mübarizədə parlamentlərimiz atəciliyə addımlar nazordan keçirilir, növbəti aynda Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı fikir mübadiləsi aparılıb. İclasın yekununda Baki Beyannaməsi qəbul edilib.

Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasında Assambleya sədrliyin Türk-İş Respublikasından Azərbaycan Respublikasına tohvıl verilməsi barədə deputatlar məlumat verildi. Bildirlilik ki, beləliklə, Milli Məclis TÜRKPA ilə yanaşı Qosulmama Hərəkatı Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası da daxil olmaqla üç beynəlxalq parlament qurumuna sədrliyi həyata keçirir.

Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən bütün tədbirlərinin həm məzənnə, həm də forma baxımından yüksək soviyyəsi ilə sədriyinə deyin spiker Sahibə Qafarova, tədbirlərin təşkilində eməyi keçən Milli Məclisin deputatlarına, həmçinin Aparatın və İşlər İdarəsinin bütün eməkdaşlarına öz minnətdarlığını bildirib.

Sonra gündölyinə məsələlərin müzakirəsi başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım da yüksək - 7,7 faiz olub, 2024-cü il dövlət bütçəsi golrların artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi möqsədi ilə bu ilin dövlət bütçəsi haqqında qanuna və bütçə zərfinə daxil olan digər iki qanundan deyişiklik edilmişdir. Sahibə Qafarova bircən məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilmişsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Parlamentin İqtisadiyyat şurası, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkılıç "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Qanunda deyişiklik edilmişsi barədə qanun layihəsinin qanunvericilik tövəbbüti qaydasında Milli Məclis təqdim edib və gündölyin ilk üç məsələni başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strateyi 2024-ü ilən ötən dövründə də iqtisadiyyatın yüksəkləşməsini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətən qızdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-ne



BAKİ ENERJİ HƏFTƏSİ

Qlobal tərəfdaşlığın etibarlı platforması

Azərbaycanın yüksək qlobal nüfuzunun təsdiqi

"Bu günlərdə dünyanın diqqəti yenə Bakıya yönəldi. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin, həmçinin ABŞ Dövlət Departamenti enerji məsələləri üzrə rəsmisinin, Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktorunun, OPEC-in baş katibinin, Beynəlxalq Börpə Olunan Enerji Agentliyinin baş direktoru-nun iştirakları tədbirin böyük əhəmiyyətli malik olmasından xəbər verir".



Bu sözleri "Azərbaycan" qəzetinin açılımasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Bu kişi sərgidə yeni şirkətlərin iştirak etdiyini diqqətə çatdırır. Deputat bildirib ki, bu, Azərbaycannın qlobal enerji sektorundakı aparıcı rolunu bir daha təsdiqləyir. "Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin rəsmi açılış mərasimində çıxışına Azərbaycanın dünyanın enerji təlobatının ödənilməsində mühüm rol oynadığını vurğuladı. Xatırlayırımsızsa, müstəqilliyimiz ilk illə-

rində Azərbaycan iqtisadi cəhətdən ağır günler yaşaydı, yoxsulluq, on yüksək soviyyədə idi. Digər tərəfdən, Ermenistan torpaqlarını işğal edirdi, vətəndaş mühərabisi tohiləşdi. Əlkəndən Azərbaycanda gənəs və külək enerjisi istehsal ilə bağlı layihələrin həyata keçirilməsi əlkəndə "yaşıl enerji" ya keçidin sürətli olduğunu göstərir.

Yaxın vaxtlarda Azərbaycanın Avropa dövlətlərinə həm "yaşıl enerji" ixrac edəcəyini vurğulayan deputat bildirib ki, Avropa İttifaqına üzv 10 dövlətlə strateji tərəfdaşlığı haqqında Bəyannamə imzalanıb: "Büyük dövlətlər Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edirlər. Əlkəndən etibarlı sözüne, imzasına sadıqliyi ilə seçilən Prezident İlham Əliyevin uğurlu siyaseti nəticəsində qazanıb. Otuz il ərzində Azərbaycan bütün sahələrdə olduğunu kimi, enerji sektorunda da bütün dövlətlərlə eməkdaşlığı sadıqliq nümayiş etdirib. Məhz bu siyaset nəticəsində dünya dövlətləri COP29 kimi mötəbər tədbirlər Azərbaycanda keçirməsi barədə qərar qəbul ediblər".

K. Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev prezident seçkilərindən sonra həyata keçirdiyi uğurlu enerji siyaseti sayesində Azərbaycan nəhəng neft-qaz ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan Avropa dövlətlərinin enerji tohiləşsizliyinə töhfələrindən müsbət çıxışına Azərbaycanın dünyanın enerji təlobatının ödənilməsində mühüm rol oynadığını vurğuladı. Xatırlayırımsızsa, müstəqilliyimiz ilk illə-

Osmər QARDASXANOVA,
"Azərbaycan"

enerji" sahəsində çox böyük layihələr həyata keçirir. Birleşmiş Əmək Tərəfdaşlığı "Masdar" şirkəti tərəfindən Azərbaycanda gənəs və külək enerjisi istehsal ilə bağlı layihələrin həyata keçirilməsi əlkəndə "yaşıl enerji" ya keçidin sürətli olduğunu göstərir.

Yaxın vaxtlarda Azərbaycanın Avropa dövlətlərinə həm "yaşıl enerji" ixrac edəcəyini vurğulayan deputat bildirib ki, Avropa İttifaqına üzv 10 dövlətlə strateji tərəfdaşlığı haqqında Bəyannamə imzalanıb: "Büyük dövlətlər Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edirlər. Əlkəndən etibarlı sözüne, imzasına sadıqliyi ilə seçilən Prezident İlham Əliyevin uğurlu siyaseti nəticəsində qazanıb. Otuz il ərzində Azərbaycan bütün sahələrdə olduğunu kimi, enerji sektorunda da bütün dövlətlərlə eməkdaşlığı sadıqliq nümayiş etdirib. Məhz bu siyaset nəticəsində dünya dövlətləri COP29 kimi mötəbər tədbirlər Azərbaycanda keçirməsi barədə qərar qəbul ediblər".

K. Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev prezident seçkilərindən sonra həyata keçirdiyi uğurlu enerji siyaseti sayesində Azərbaycan nəhəng neft-qaz ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan Avropa dövlətlərinin enerji tohiləşsizliyinə töhfələrindən müsbət çıxışına Azərbaycanın dünyanın enerji təlobatının ödənilməsində mühüm rol oynadığını vurğuladı. Xatırlayırımsızsa, müstəqilliyimiz ilk illə-

COP29-a evsahibliyi Azərbaycana olan etimadın göstəricisidir



"COP29-a həzirlıq mərhələsinə dair bir neçə mühüm tədbir və proses var. Bonn-da keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının köməkçi orqanları 60-ci konfransda"

si bu qəbeldən olan önemli tədbirdir. Konfransda COP29-a böyük maraq var və əyləm dəyişikliyi mövzusunda aktiv olan dövlətlərin nümayəndələri, müxtəlif qurumlar, vətəndaş cəmiyyəti təşkilatları və digər aktorlar bu tədbirdə fəal iştirak edirlər. Azərbaycan da bu konfransda yaxından iştirak edir, ayrıca pavilyonla təmsil olunur və proseslər öz töhfəsinə verir".

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un İlkim üzrə yüksək siyasi çempion, Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, Azərbaycan tərəfi hazırlıda bu konfransda təsəbbüflərini və layihələrini təqdim edir, dəniş qrupları ilə müzakirələr həyata keçirir, COP29-la bağlı logistika və digər məsələlər barədə fikir mübadiləsi aparır.

N. Arpadarai diqqətə çatdırır ki, onların komandası qeyri-dövlət qurumları, yəni qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları, sahibkarlar, şəhər nümayəndələri, xeyriyyə cəmiyyətləri ilə iş aparır, onlarla hökumətlər arasında köprü yaratmaq məsələsini həyata keçirir. Konfransda COP29-a böyük maraq müşahidə olunur və noyabr ayında qlobal əyləm icması Bakıda bir araya gələcək.

Azərbaycanın indiyədək bir çox beynəlxalq tədbirdə evsahibliyi etdiyini xatırladır deputat COP29-un mövzusuna və nüfuzuna görə onlar arasında on böyük beynəlxalq tədbir olduğunu deyib. Bildirib ki, COP29-a evsahibliyi etmək Azərbaycan üçün böyük hadisədir və əlkəndən etimadın göstəricisidir.

Dünya birliyi Ermənistanın mina terroruna adekvat cavab verməlidir

"Otuz il dövründə ağlasıq mərbi ciyətlər törədən Ermənistan əlkəndə mina terroruna da məruz qoyub. Nəticədə Qarabağ və Şərqi Zəngəzurun böyük hissəsi mina və partlamamış sursatlarla cırkləndirilib. Lakin İrəvan hələ də əhləkliklərinə əməl etmir və düzgün mina xəritələrini Azərbaycan təhvil vermir. Ərazilərində kütləvi şəkildə yerləşdirilmiş mina və digər partlayıcı qurğular Qarabağ və Şərqi Zəngəzurun börpə və yenidənqurma işlərinin həyata keçiriləsinə əngel yaradır".

Bu fikirləri "Azərbaycan" qəzetinin açılımasında Milli Məclisin deputati Müşfiq Cəferov deyib. Deputat bildirib ki, əlkəndən mina basdırılmışdır. "İşğaldən azad olunmuş torpaqlarda mina qurbanları - ölon və yaralanaların sayı artmaqdə davam edir. Postmühərbi dövründə Azərbaycan ərazilərində 2020-ci ildən sonra Ermənistanda istehsal olunmuş çoxlu sayıda minalar taptılıb. Bu səbəbdən, torpaqlarımız işğaldan azad olunsa da böyük əraziləri əhatə edən sahələr minalar

masından 3 il yarım vaxt keçməsi nəticəsində baxmayıraq, mina problemi hələ qalmadıqdan: "İşğaldən azad olunmuş torpaqlarda mina qurbanları - ölon və yaralanaların sayı artmaqdə davam edir. Postmühərbi dövründə Azərbaycan ərazilərində 2020-ci ildən sonra Ermənistanda istehsal olunmuş çoxlu sayıda minalar taptılıb. Bu səbəbdən, torpaqlarımız işğaldan azad olunsa da böyük əraziləri əhatə edən sahələr minalar

basdırıldıqına görə, keçmiş mənbə kökünlərin tohiləşkili şəkildə öz evlərinə qayıtmaları üçün ciddi maneolər var".

Müşfiq Cəferovun sözüne görə, Ermənistanda istehsal olunmuş minaların tohiləşkili şəkildə öz evlərinə qayıtmaları üçün ciddi maneolər var".

Deputat qeyd edib ki, ikinci Qarabağ məhərabosunun başa çat-

dövründə torpaqlarımızda 1,5 milyondan artıq mina basdırılıb. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın dünyada minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın dünyada minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın ərazilərin minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın ərazilərin minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın ərazilərin minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın ərazilərin minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

Müşfiq Cəferov vurğulayıb ki, Azərbaycanın ərazilərin minalardan oziyyət çox olan ilk 10 ölkə arasındadır. Vətən məhərabisi başa çatdırıdan sonra əksəriyyəti mərkələ olan 361 votetənən mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb.

"Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan tohiləşkili prosesi dövlətimizin əzmkarlılığı sayesində sürətli davam edir. Böyük Qayıtdırma dairi Dövlət Proqramında ərazilərin minalardan, partlamamış horbi sursatlardan, tərkibində partlayıcı olan qurğuların və digər partlayıcı qurğuların təmizlənməsi ilə bağlı vozifələr müəyyən edilib. Əkin il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsi 110,2 milyon manat yönəldilib", - deyə müsbətibimiz olaraq edib.

